



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

| | |
|--|--|
| Aktın növü | MƏRKƏZİ BANKININ QƏRARI |
| Qəbul edildiyi tarix | 06.07.2015 |
| Qeydiyyat nömrəsi | 25/1 |
| Adı | “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə |
| Rəsmi dərc edildiyi mənbə | |
| Qüvvəyə minmə tarixi | 14.07.2015 |
| Azərbaycan Respublikasının | 090.060.080 |
| Vahid hüquqi təsnifatı üzrə indeks kodu | |
| Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi | 23201507060251 |
| Hüquqi aktın | 13.07.2015 |
| Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix | |

Kredit ittifaqlarının fəaliyyətinin prudensial tənzimlənməsinin təkmilləşdirilməsi, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

QƏRARA ALIR:

1. "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27.01.2001-ci il tarixli qərarı ilə (1 nömrəli protokol) təsdiq edilmiş (09.02.2001-ci il tarixli 2660 nömrəli şəhadətnamə) "Kredit ittifaqının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında Qaydalar", habelə bu Qaydalara 01.09.2003-cü il tarixli qərar ilə (12nömrəli protokol) təsdiq edilmiş (19.09.2003-cü il tarixli 2991 nömrəli şəhadətnamə) dəyişiklik ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Sədr

Elman Rüstəmov

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 25/1

“06” iyul 2015-ci il

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları

1. Ümumi müddəalar

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci və 48-ci maddələrinə, habelə “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələblərinə uyğun olaraq hazırlanmış və kredit ittifaqlarının fəaliyyətinə dair iqtisadi tənzimləmə (prudensial) normativləri və tələbləri, habelə fəaliyyətinə dair hesabatlıq qaydasını müəyyən edir.

2. Anlayışlar

2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. tam təminatlı kredit - vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu), qarantıya, zəminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilmiş kredit;

2.0.2. qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən az olan girovla və ya digər təminatla təmin edilmiş kredit;

2.0.3. təminatlı kredit - heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri olmayan, habelə dəyərindən asılı olmayaraq təminatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirilməmiş kredit;

2.0.4. cari kredit - müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kredit;

2.0.5. vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kredit;

2.0.6. kapital - kredit ittifaqının nizamnamə kapitalının və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və məcburi ödənişlər aparıldıqdan sonra qalan məbləğ) cəmi.

3. İqtisadi tənzimləmə (prudensial) normativləri

3.1. Kredit ittifaqının fəaliyyətinə dair aşağıdakı prudensial normativlər müəyyən edilir:

- 3.1.1. nizamnamə kapitalının minimum məbləği;
- 3.1.2. kapitalın minimum məbləği və onun adekvatlıq əmsalı;
- 3.1.3. aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu;
- 3.1.4. bir üzvə verilən kreditin maksimum məbləği;
- 3.1.5. təminatlı kreditin maksimum məbləği;
- 3.1.6. kreditlərin təsnifatından asılı olaraq mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondunun norması.

3.2. Fəaliyyətdə olan kredit ittifaqları üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər kredit ittifaqlarına rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına və onun adekvatlıq əmsalına aid tələblərdə dəyişikliklər isə kredit ittifaqlarına rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.

4. Nizamnamə kapitalı

Kredit ittifaqının nizamnamə kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.

5. Kapital və onun adekvatlıq əmsalı

- 5.1. Kredit ittifaqının kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.
- 5.2. Kapitalın adekvatlıq əmsalı normativi kredit ittifaqının fəaliyyətə başladığı vaxtdan bir il ərzində 0.25, sonradan isə 0.20-dən az olmamalıdır.
- 5.3. Kapitalın adekvatlıq əmsalı hesabat tarixinə kredit ittifaqı kapitalının cari və vaxtı keçmiş kreditlərin əsas məbləğlərinin qalıqlarının cəminə nisbəti kimi hesablanır.

6. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

- 6.1. Kredit ittifaqı tərəfindən verilmiş kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması tarixləri kredit ittifaqının öhdəliklərinin icra müddətlərini üstələməlidir.
- 6.2. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi minimum 1-ə bərabər və ya ondan çox olmalıdır.
- 6.3. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi hesabat tarixinə aktivlərin cəminin (cari kreditlər, ödənilməsi gözlənilən faizlər və digər aktivlər) öhdəliklərin cəminə (kənardan cəlb edilmiş kreditlər, onlara ödəniləcək faizlər və digər öhdəliklər) nisbəti kimi ən azı 0-30, 31-90, 91-180, 181-365 və 365 gündən çox gecikdirilmiş öhdəliklər üzrə hesablanır.

6.4. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativinin hesablanması zamanı kredit ittifaqı üzvlərinin vaxtı keçmiş kreditləri və onlara hesablanmış faizlər üzrə borc məbləğləri aktivlərin cəmində nəzərə alınmır.

7. Bir üzvə verilən kreditin maksimum məbləği

7.1. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləği Qanunun 20.2-ci maddəsinə müvafiq olaraq kredit alan üzvün kredit ittifaqının nizamnamə kapitalında payının 10 misindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox olmamalıdır.

7.2. Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləğinin hesablanması zamanı onun kredit ittifaqına bu tarixə olan kredit öhdəlikləri üzrə əsas məbləğlərin qalıqları nəzərə alınır.

8. Təminatlı kreditlərin maksimum məbləği

8.1. Kredit ittifaqının öz üzvlərinə verdiyi təminatlı kreditlərin maksimum məbləği normativi 0.2-yə bərabər və ya ondan çox olmalıdır.

8.2. Təminatlı kreditlərin maksimum məbləği normativi kredit ittifaqı tərəfindən verilmiş təminatlı və tam təminatı olmayan kreditlərin təmin olunmamış hissəsinin cəminin kredit ittifaqının kapitalına nisbəti kimi hesablanır.

9. Xüsusi ehtiyat fondu

9.1. Kredit ittifaqı öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsvir etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə kreditlərin təsnifatından asılı olaraq xərclər hesabına xüsusi ehtiyatlar yaratmalıdır.

9.2. Qiymətləndirmə zamanı kredit ittifaqı kreditləri təhlil edir və onları bu Qaydalara uyğun olaraq müvafiq təsnifləşdirmə kateqoriyalarına aid edir.

9.3. Təsnifləşdirmə məqsədilə kreditlər standart və qeyri-standard kreditlərə bölünür. Standart kreditlərə "qənaətbəxş" kreditlər, qeyri-standard kreditlərə "qeyri-qənaətbəxş kreditlər", "təhlükəli kreditlər" və "ümitsiz kreditlər" aiddir.

9.4. Xüsusi ehtiyatlar təsnifat üzrə aşağıdakı məbləğdə yaradılır:

9.4.1. "qənaətbəxş kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 30 günə qədər keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 0%-i həcmində;

9.4.2. "qeyri-qənaətbəxş kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 31 gündən 90 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 30%-i həcmində;

9.4.3. "təhlükəli kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 91 gündən 180 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 60%-i həcmində;

9.4.4. "ümitsiz kreditlər" - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 181 gündən çox keçmiş qismən kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 100%-i həcmində.

9.5. Kreditlərin qiymətləndirilməsi zamanı onların keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

9.6. Kredit ittifaqı tərəfindən "ümitsiz kreditlər" balansdan əsas borc və faiz məbləğində silinir və kreditlərin balansdan silinməsi kredit ittifaqının ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.

9.7. Balansdan silinmiş kreditlərin uçotu ən azı beş il ərzində balansdankənar hesabda aparılır. Balansdan silinmiş kreditlər barədə sənədlər Mərkəzi Bankın İdarə Heyətinin 30 iyul 2013-cü tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"da müəyyən olunmuş müddətdə saxlanılır.

9.8. Əvvəllər balansdan "ümitsiz kreditlər" kimi silinmiş aktivlərin ödənilməsi üçün kredit ittifaqına daxil olmuş vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

10. Hesabat

10.1. Kredit ittifaqı fəaliyyətinə dair Mərkəzi Banka aşağıdakı rüblük hesabatlar təqdim edir:

10.1.1. ümumi məlumat (Əlavə 1);

10.1.2. idarəetmə orqanları və daxili auditor haqqında məlumat (Əlavə 2)

10.1.3. balans (Əlavə 3);

10.1.4. mənfəət və zərər haqqında hesabat (Əlavə 4);

10.1.5. fəaliyyətinə dair digər hesabatlar (Əlavə 5 -12).

10.2. Hesabatlar kredit ittifaqının İdarə Heyətinin sədri və İdarə Heyətinin maliyyə hesabatlarının hazırlanmasına məsul üzvü tərəfindən imzalanır və kredit ittifaqının möhürü ilə təsdiq olunur.

10.3. Hesabatlar hesabat rübündən sonrakı ayın 15-dən gec olmayaraq kağız və elektron formada təqdim edilir.

10.4. Auditor rəyi ilə təsdiqlənmiş illik balans, mənfəət və zərər haqqında hesabat auditor rəyi ilə birlikdə növbəti ilin may ayının 31-dən gec olmayaraq təqdim edilir.

Forma 1

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

| Ümumi məlumat | |
|--|--|
| Ünvanı | |
| Əlaqə telefonu | |
| Faks | |
| Elektron poçt | |
| Hesab açdığı bankın (bankların) adı | |
| Fəaliyyətini əhatə etdiyi inzibati ərazilər | |
| Filialların sayı | |
| Üzvlərin sayı o cümlədən | |
| a) İlin əvvəlinə | |
| b) Hesabat tarixinə | |
| İl ərzində verilmiş kreditlərin sayı | |
| Hesabat rübü ərzində verilmiş kreditlərin sayı | |
| Hesabat tarixinə vaxtı keçmiş kreditlərin sayı | |
| Cəmi işçilərin sayı | |
| Hesabatı tərtib edən şəxs | |

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 2

Kredit ittifaqının adı:

Hesabat dövrü: .

Hesabatın tərtib edilmə tarixi:

İdarəetmə orqanları və daxili auditor haqqında məlumat

| Soyadı, adı, atasının adı | Vəzifəsi | Elektron ünvanı | Əlaqə telefonları |
|---------------------------|----------|-----------------|-------------------|
| 1 | 2 | 3 | 4 |
| Müşahidə Şurası | | | |
| | | | |
| | | | |
| | | | |
| İdarə Heyəti | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| Kredit komissiyası | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| | | | |
| Daxili auditor | | | |
| | | | |

İdarə Heyətinin sədri_____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü_____ (A.A.S)

Forma 3

Kredit ittifaqının adı:

Hesabat dövrü: .

Hesabatın tərtib edilmə tarixi:

BALANS

(manatla)

| | BALANSIN MADDƏLƏRİ | MƏBLƏĞ |
|------------------|---|--------|
| AKTİVLƏR | | |
| 1. | Nağd pul | |
| 2. | Bank hesabları | |
| 3. | Kreditlərin cəmi | |
| 4. | Xüsusi ehtiyat fondu | |
| 5. | Xalis kreditlər (kreditlər çıxılsın "Xüsusi ehtiyat fondu") | |
| 6. | Dövlət qiymətli kağızları | |
| 7. | Əsas vəsaitlər | |
| 8. | Hesablanmış faizlər | |
| 9. | Digər aktivlər | |
| | Aktivlərin cəmi | |
| PASSİVLƏR | | |
| | Öhdəliklər | |
| 1. | Alınmış kreditlər | |
| 2. | Ödəniləcək faizlər | |
| 3. | Digər öhdəliklər | |
| 4. | Öhdəliklərin cəmi | |
| Kapital | | |
| 1. | Nizamnamə kapitalı | |
| 2. | Bölüşdürülməmiş mənfəət (zərər)* | |
| | Keçmiş illərin xalis mənfəəti (zərər) | |
| | Cari ilin xalis mənfəəti (zərər) | |
| 3. | Kapitalın cəmi | |
| | Passivlərin cəmi | |

* Kİ zərərli işləyərsə, bu mötərizədə əks etdirilməlidir.

İdarə Heyətinin sədri_____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü_____ (A.A.S)

Forma 4

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Mənfəət və zərər haqqında hesabat

(manatla)

| Maddələr | Hesabat rübü | İlin əvvəlində n hesabat rübü daxil olmaqla |
|--|--------------|---|
| 1.Faiz gəlirləri cəmi | | |
| o cümlədən: | | |
| a) verilmiş kreditlər üzrə | | |
| b) dövlət qiymətli kağızları üzrə | | |
| 2.Faiz xərcləri cəmi | | |
| o cümlədən: | | |
| a) kreditlər üzrə | | |
| b) digər | | |
| 3.Xalis faiz gəliri(zərər) (1-ci sətir çıxılsın 2-ci sətir) | | |
| 4.Qeyri-faiz gəlirlərinin cəmi | | |
| o cümlədən: | | |

| | | |
|--|--|--|
| a) qeyri-adi gəlirlər | | |
| b) digər gəlirlər | | |
| 5. Qeyri-faiz xərclərinin cəmi: | | |
| o cümlədən: | | |
| a) əmək haqqı və ona bərabərtutulan xərclərin cəmi | | |
| a1) əmək haqqı və əlavələr | | |
| a2) mükafatlar | | |
| a3) sosial təminat xərcləri | | |
| a4) kompensasiya və müavinətlərin digər növləri | | |
| b) əsas vəsaitlərlə bağlı xərclər | | |
| b1) icarə haqqları | | |
| b2) amortizasiya | | |
| b3) əsas vəsaitlərlə bağlı digər xərclər | | |
| c) əməliyyat və komisyon xərcləri | | |
| d) digər xərclər | | |
| 6. Əməliyyatlardan daxil olan mənfəət (zərər) (3-cü sətir üstəgəl 4-cü sətir çıxılsın 5-ci sətir) | | |
| 7. "Xüsusi ehtiyat fondu" nun yaradılmasına ayırmalar (xərclər) | | |
| 8. Vergilər çıxılanadək mənfəət (zərər) (6-cı sətir çıxılsın 7-cisətir) | | |

| | | |
|---|--|--|
| 9.Mənfəətdən ödənilən vergilər | | |
| 10. Vergilər çıxılandan sonraxalis bölüşdürülməmiş mənfəət(zərər) (8-ci sətir çıxılsın 9-cusətir) | | |

İzahat: 8-ci sətir üzrə zərər yaranarsa, bu məbləğ 10-cu sətərə köçürülür.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 5

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

İqtisadi tənzimləmə (prudensial) normativləri haqqında hesabat

| Prudensial normativlər | Norma | Fakt |
|---|--|-----------|
| Nizamnamə kapitalı | minimum 4 min manat | ___ manat |
| Kapital | minimum 4 min manat | ___ manat |
| Kapitalın adekvatlığı əmsalı | fəaliyyətə başladığı vaxtdan bir il ərzində minimum – 0.25 sonradan minimum – 0.20 | |
| Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu | | |
| 0-30 gün | minimum 1.0 | |
| 31-90 gün | minimum 1.0 | |

| | | |
|--|--------------|--|
| 91-180 gün | minimum 1.0 | |
| 181 gün – daha çox | minimum 1.0 | |
| Bir üzvə verilən kreditin maksimum məbləğinin onunnizamnamə kapitalındakı payına nisbəti normativi | maksimum 10 | |
| Kredit borcu olan üzvün kreditlərinin cəminin QKF-na nisbəti normativi | maksimum 0.1 | |
| Təminatlı kreditlərin maksimum məbləği normativi | maksimum 0.2 | |

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 6

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Üzvlər və onların kreditləri haqqında hesabat

| Üzvlərin adı | Hüquqi ünvanı | Rəhbərin adı, atasının adı, soyadı | Nizamnamə kapitalında üzvün pay məbləği (manatla) | Kredit ittifaqının üzvlərinə verdiyi kreditlərin məbləği (manatla) | Kredit ittifaqının üzvlərinə verdiyi kreditlərin qalıq məbləğinin nizamnamə kapitalındakı paylarına nisbəti (sütun 5 bölünsün sütun 4) | Kreditin verildiyi tarixə ittifaqın qarşılıqlı kredit fondunun məbləği (manatla) |
|-------------------------|---------------|------------------------------------|---|--|--|--|
| I.Hüquqi şəxslər Cəmi | X | X | | | X | X |
| O cümlədən: 1. 2. | | | | | | |
| II.Fiziki şəxslər Cəmi | X | X | | | X | X |
| O cümlədən: 1. 2. | X X | | | | | |
| Yekun | X | X | | | X | X |

Qeyd: 5-ci sütunda kredit müqavilələrin sayından asılı olmayaraq hər bir üzvün aldığı bütün kreditlərin qalıq məbləği göstərilməlidir.

X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri_____ (A.A.S):

İdarə Heyətinin məsul üzvü_____ (A.A.S)*

Forma 7

Kredit ittifaqının adı:

Hesabat dövrü: .

Hesabatın tərtib edilmə tarixi:

Aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

(manatla)

| Aktivlər | Ödəniş müddətinin başlanmasına qalan günlər | | | | | | Cəmi |
|---|---|-------|--------|---------|---------------------|---|------|
| | 0-30 | 31-90 | 91-180 | 181-365 | 365 gündən daha çox | Vaxtı keçmiş kreditlər və digər borclar | |
| 1.Nağd pul və bank hesablarının qalıqları | | X | X | X | X | X | |
| 2.Verilmiş kreditlər | | | | | | | |
| 3.Dövlət qiymətli kağızlarına investisiyalardan daxilolmalar | | | | | | X | |
| 4.Verilmiş kreditlərdən və investisiyalardan faiz daxilolmaları | | | | | | | |
| 5.Digər aktivlərdən daxilolmalar* | X | X | X | | | X | |
| 6.Bütün mənbələrdən daxilolmaların cəmi | | | | | | | |
| Öhdəliklər | | | | | | | |
| 1.Cəlb olunmuş kreditlər | | | | | | X | |

| | | | | | | | |
|---|--|--|--|--|--|---|---|
| 2.Cəlb olunmuş kreditlərə hesablanmış faizlər | | | | | | X | |
| 3.Digər öhdəliklər** | | | | | | X | |
| 4.Öhdəliklərin cəmi | | | | | | X | |
| normativ | | | | | | | |
| Aktivlərin öhdəliklərə nisbəti | | | | | | X | X |

*Digər aktivlər – kredit qaytarılmadığı təqdirdə balansə götürülmüş girovun satılmasından gözlənilən və s. aktivlərdən daxilolmalar.

**Digər öhdəliklər – kredit ittifaqının əmək haqqı ödənişləri üzrə, büdcə və ona bərabər öhdəlikləri.

İzahat: Digər aktivlər və digər öhdəliklər barədə əlavə izahat təqdim edilməlidir.

Vaxtı keçmiş öhdəliklər ödəniş müddətinə görə 0-30 gün göstərilən sütuna (2-ci sütuna) aid edilməlidir.

X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 8

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Verilmiş kreditlər və onların təminatı haqqında hesabat

(manatla)

| N | Kredit alan üzvlərin sayı | Kreditin verilmə və qaytarılma tarixi | Verilmiş kreditin məbləği | Verilmiş kreditin illik faiz dərəcəsi | Kreditin qalıq məbləği | Təminatın bazar dəyəri |
|----------------------------|---------------------------|---------------------------------------|---------------------------|---------------------------------------|------------------------|------------------------|
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| Təminatlı kreditlər | | | | | | |
| 1. | | | | | | |
| 2. | | | | | | |
| | Cəmi: | X | | X | | X |
| Qismən təminatlı kreditlər | | | | | | |
| 1. | | | | | | |
| 2. | | | | | | |
| | Cəmi: | X | | X | | X |
| Təminatsız kreditlər | | | | | | |
| 1. | | | | | | |
| 2. | | | | | | |
| | Cəmi: | X | | X | | |
| | Yekun: | X | | X | | |

İzahat: Bu cədvəldə üzvlərin aldığı kreditlər kredit müqavilələrinə uyğun olaraq hər bir üzv və hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda doldurulur.

X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 9

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Cəlb olunmuş vəsaitlər haqqında hesabat

(manatla)

| № | Vəsait alınmış təşkilatın adı | Bağlanmış müqavilə əsasında vəsaitin | | | vəsaitin qalıq məbləği |
|----|-------------------------------|--------------------------------------|---------|---------------------|------------------------|
| | | alınma və qaytarılma tarixi | məbləği | illik faiz dərəcəsi | |
| 1. | | | | | |
| 2. | | | | | |
| . | | | | | |
| . | | | | | |
| | Cəmi: | X | | X | |

İzahat: X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 10

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

**Kredit portfelinin təsnifləşdirilməsi
haqqında hesabat**

(manatla)

| Vaxtı keçmiş kreditlər | Məbləğ | Faiz dərəcəsi | "Xüsusi ehtiyat fondu"nun məbləği |
|------------------------|--------|---------------|-----------------------------------|
| Qeyri-qənaətbəxş | | 30 | |
| Təhlükəli | | 60 | |
| Ümidsiz | | 100 | |
| Cəmi: | | X | |

İzahat: X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 11

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Digər aktivlər və öhdəliklər barədə hesabat

(manatla)

| | Aktivin adı (təyinatı) | Yaranma tarixi | Məbləği |
|----|------------------------------|----------------|---------|
| 1. | | | |
| 2. | | | |
| 3. | | | |
| · | | | |
| n | | | |
| | Cəmi: | X | |
| | Öhdəliyin adı (mənbələri) | | |
| 1. | | | |
| 2. | | | |
| 3. | | | |
| · | | | |
| n | | | |
| | Cəmi: | X | |

İzahat: X- işarəsi ilə qeyd olunmuş qrafalar doldurulmur.

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)

Forma 12

Kredit ittifaqının adı: _____

Hesabat dövrü: . _____

Hesabatın tərtib edilmə tarixi: _____

Balansdankənar maddələr hesabatı

| ÖHDƏLİKLƏR | Cəmi |
|--------------------------------------|-------------|
| 1. İstifadə olunmamış kredit xətləri | |
| 2 Digər balansdankənar öhdəliklər | |

| ƏLAVƏ MADDƏLƏR | Cəmi |
|--|-------------|
| 1 Balansdan silinmiş ümitsiz kreditlərin əsas məbləği | |
| 2 Balansdan silinmiş ümitsiz kreditlərin faiz borcları | |

İdarə Heyətinin sədri _____ (A.A.S)

İdarə Heyətinin məsul üzvü _____ (A.A.S)